

NORM SEMENT ZAVODU – NORM ASC**SƏTƏM SİYASƏTİ**

Sənəd №: NSZ-IMS-PLC-001	Təftiş №: 01	Buraxılış Tarixi: 03.02.2021	Səhifə sayı: 7
---	---------------------	--	-----------------------

Qeyd: Səhifələrin sayı bu üz səhifəsindən və sənədə əlavə edilmiş hər hansı əlavələrdən ibarətdir.

Müəllif:	Elmar Məmmədov 	Vəzifəsi:	Vahid İdarəetmə Sistemi üzrə Müdir
Sistemə uyğunluğunu nəzərdən keçirib:	Elmar Məmmədov 	Vəzifəsi:	Vahid İdarəetmə Sistemi üzrə Müdir


Baş İcraçı Direktor - Henning Sasse	İmza: 	Tarix: 03.02.2021 Təftiş № 01
-------------------------------------	---	----------------------------------

Təftişin Statusu

Təftiş №	Tarix	Təftiş edən	Təftişin xülasəsi
01	03.02.2021	Vahid İdarəetmə Sistemi üzrə Müdir – Elmar Məmmədov	12.11.2019 tarixində hazırlanan KSƏTƏM siyasəti yeni formata uyğun olaraq yenilənmişdir. Yeni siyasət Üst rəhbərlik tərəfindən nəzərdən keçirilmişdir.

Baş İcraçı Direktor - Henning Sasse

İmza:



Tarix: 03.02.2021


Təftiş № 01

Mündəricat

1.	Məqsəd.....	4
2.	Tətbiq Sahəsi.....	4
3.	Terminlər Və Təriflər.....	4
4.	Məsuliyyətlər.....	4
	• Baş İcraçı Direktor	4
	• Rəhbərlik	4
	• SƏTƏM Departamenti	4
5.	Siyasət, ümumi qaydalar və prinsiplər	4
6.	İstinad Olunan Sənədlər	7

Baş İcraçı Direktor - Henning Sasse

İmza:



Tarix: 03.02.2021

Təftiş № 01

1. Məqsəd

Bu sənədin məqsədi inteqrasiya olunmuş idarəetmə sistemimiz əsasında işlətdiyimiz və hədəflərimiz, missiyamız və dəyərlərimizi dəstəkləyəcək əsas prinsipləri təsvir etməkdir.

NORM ASC, sahibkarlıq subyekti olaraq, şirkətin bütün fəaliyyətlərində keyfiyyət, sağlamlıq və təhlükəsizlik, ətraf mühitin qorunması sisteminin prinsiplərini yüksək səviyyədə qoruyur. Hər bir iş fəaliyyəti bütün standartlara və davranış qaydalarına riayət olunmaqla yanaşı, şirkətin dəyərlərini qorumaqla həyata keçirilir.

2. Tətbiq Sahəsi

Bu siyasət şirkətin fəaliyyətlərini icra etdiyi bütün sahələrdəki bütün işçilərə şamil olunur.

3. Terminlər Və Təriflər

- **KSƏTƏM:** Keyfiyyət - Sağlamlıq və Təhlükəsizlik - Ətraf İdarəetmə Sistemləri
- **VİS:** İnteqrasiya olunmuş idarəetmə sistemi.
- **DŞ:** Direktorlar Şurası.

4. Məsuliyyətlər

- **Baş İcraçı Direktor**

DŞ-nin son təsdiqlənməsi üçün təqdim ediləcək yeni siyasəti və ya mövcud versiyada olan dəyişiklikləri nəzərdən keçirir və təsdiqləyir.

- **Rəhbərlik**

Rəhbərlik sistematik olaraq siyasəti, sistemə uyğunluğunu yoxlamaq məqsədilə nəzərdən keçirəcək və lazım olduqda yeniləyəcəkdir.

Rəhbərlik siyasətimizin bütün işçilərə çatdırılmasını və başa düşülməsini təmin edəcək

- **SƏTƏM Departamenti**

Siyasətin hazırlanması, yenilənməsi və həyata keçirilməsindən məsuldur.

5. Siyasət, ümumi qaydalar və prinsiplər

5.1 Keyfiyyət

NORM ASC Azərbaycanın ən böyük sement zavodlarından biridir. Biz məhsullarımızı müştəri istək və tələblərinə həmçinin, milli və beynəlxalq məhsul standartlarına uyğun keyfiyyətlə istehsal edirik. Norm ASC-də rəhbərlik və bütün işçi heyəti ən effektiv şəkildə sabit xüsusiyyətləri olan sement istehsal etmək əzmindədirlər. Bazar lideri olmaq və bunu sabit saxlamaq üçün, NORM keyfiyyət idarəetmə sistemini proseslərin davamlı olaraq inkişafını hədəfləməklə qurmuş və tətbiq etmişdir.

Baş İcraçı Direktor - Henning Sasse	İmza: 	Tarix: 03.02.2021 Təftiş № 01
-------------------------------------	---	----------------------------------

İstehsal prosesimizi davamlı inkişaf etdirmək üçün texnoloji yeniliklər daima araşdırılacaq və tətbiq ediləcəkdir. İdarəetmə yanaşmamızı inkişaf etdirmək üçün isə yeni idarəetmə üsulları nəzərdən keçiriləcək və tətbiq olunacaqdır. Norm-da, insan resurslarının, rəqabət baxımından fərq yaratmaq üçün istehsalın həyata keçirilməsində vacib mənbələrdən biri olduğu bilinir. Belə ki, komanda ruhu yaratmaq və işçilərimizin davamlı inkişafını təmin etmək bizim əsas prinsiplərimizdən biridir.

Subpodratçılar istehsalın həyata keçirilməsində vacib tərəfdaşlarımızdır və onları qarşıya qoyulan tələblərə əsaslanaraq seçməyi hədəfləyirik. Subpodratçılarımıza lazımı və yetərli texniki dəstək göstərməklə onların fəaliyyətini yaxşılaşdırırıq. Müştəri və qanuni tələblərə uyğun məhsulların istehsal prosesində subpodratçıların mühüm töhfə verənlərdən biri olduğundan məlumatlılıq və bu səbəbdən bütün təchizatçılarımızla sıx əməkdaşlıq edəcəyik.

Texnoloji yenilikləri tətbiq etmək, işçilərimizi maarifləndirmək və subpodratçılarımızla əməkdaşlıq edərək məhsullarımızı vaxtında və tələb olunan xüsusiyyətlərlə təmin etməklə istehsal dəyərini optimallaşdıracaq və müştəri məmnuniyyətini artıracağıq. İdarəetmə yanaşmamızda önləyici olmağı təmin etmək üçün Keyfiyyət Sistemimizdəki riskləri davamlı qiymətləndirib, vaxtında lazımı tədbirləri görəcəyik.

Müştərilərimiz texniki və inzibati məlumatlara ehtiyac duyduqda davamlı olaraq dəstəklənəcək və vaxtaşırı təlimlərlə təmin ediləcəkdir.

Mütəmadi olaraq keyfiyyət yaxşılaşdırma hədəflərimizi təyin edəcək və keyfiyyət sistemi proseslərimiz effektivlik baxımından daim ölçüləcəkdir. Bu, gəlirliyimizin artması və səhmdarlarımızın gözləntilərini təmin etməyə kömək edəcəkdir.

İdarəetmə heyəti olaraq, NORM ASC-nin aşağıdakı sahələrdə üstünlük verilən sement tədarükçüsü hesab olunmasına dair imicini əbədləşdirməyə söz veririk:

- İşçi heyətimiz üçün NORM-da işləmək
- Subpodratçılarımız üçün NORM-a məhsul və xidmətlər satmaq
- Müştərilərimiz üçün NORM-dan sement və klinker almaq
- Səhmdarlarımız üçün NORM-a investisiya qoymaq

Məhsullarımızın istehsalına və tədarükünə dair bütün tələblərin tətbiq olunması və uyğun olaraq daxili və xarici əlaqələndirməni təmin edəcəyik.

5.2 Sağlamlıq və Təhlükəsizlik

Norm ASC işçilərinin, müştərilərin, ictimaiyyət üzvlərinin və fəaliyyətimizdən təsirlənə biləcək hər kəsin sağlamlığı və təhlükəsizliyini təmin etmək öhdəliyi daşıyır.

Norm ASC-nin idarəetmə heyəti sağlamlığımız və təhlükəsizlik göstəricilərimizi davamlı olaraq yaxşılaşdırmağa çalışır:

- Mühəndislik, təlim, maraqlı tərəflərin məsləhətləşmələri, özünü təşkil və özünü nəzarət və zəruri hallarda məcburi tətbiqetmə yolu ilə hərtərəfli sağlamlıq və təhlükəsizlik davamlı inkişaf proqramının aparılması;

Baş İcraçı Direktor - Henning Sasse	İmza: 	Tarix: 03.02.2021 Təftiş № 01
-------------------------------------	---	----------------------------------

- Sağlamlıq və təhlükəsizlik proqramının səmərəli sürətdə həyata keçirilməsi üçün Bütün səviyyələrdə məsuliyyət və cavabdehliklərin müəyyən edilməsi və müvafiq idarəetmə və əlaqələndirmənin təmin edilməsi;
- Sağlamlıq və Əməyin təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi ilə bağlı qanunların Bütün müddəalarına riayət edilməsi;
- Bütün işçilərin Sağlamlıq, Təhlükəsizlik və Ətraf mühitin yaxşılaşdırılmasına verdiyi töhfələrin dəyərləndirilməsi və təşviq edilməsi;
- Hər bir işçinin öz vəzifələrini səmərəli və təhlükəsiz şəkildə yerinə yetirməsi üçün lazımi məlumat, təlimat, təlim və nəzarətlə təmin edilməsi;
- Sağlamlıq, Əməyin mühafizəsi və Ətraf Mühitin Mühafizəsi ilə bağlı tələblərin bütün işçilər, podratçılar və qonaqlar tərəfindən tam başa düşülməsinin, tələblər yerinə yetirilmədiyi təqdirdə iyerarxik səviyyələrdən asılı olmayaraq müvafiq düzəldici tədbirlərin həyata keçirilməsini təmin edilməsi;
- İşçilərə verilən hər bir tapşırığın onların imkanı daxilində olmasının və təhlükəyə səbəb olacağı əsaslandırılmış sürətdə ehtimal edilən tapşırıqların yerinə yetirilməməsinin təmin edilməsi;
- Fövqəladə hallar üçün prosedurların işlənilib hazırlanması və fövqəladə hallarda avadanlıq və qurğuların işçilərə zərər yetirməməsinin təmin edilməsi;
- Peşə xəstəliklərinin yaranmaması üçün risklərin idarə olunması, bərpa proqramları və işçilərə tibbi xidmətlərin göstərilməsinin təmin edilməsi;
- İş vaxtı və işdən sonra işçilərin sağlamlıq və təhlükəsizlik qaydalarına riayət etmələri üçün həvəsləndirilməsi və dəstəklənməsi;
- Şirkətin qonaqları və podratçıların sağlamlıq və təhlükəsizliyini qoruyub saxlamaq üçün müvafiq sistemlər və prosedurların tətbiqi, qonaqların və podratçıların fəaliyyəti nəticəsində arzu edilməz hadisələrin baş verməməsinin təmin edilməsi;
- Təsdiqlənmiş təhlükəsizlik avadanlıqlarının və fərdi mühafizə vasitələrinin lazım gəldikdə təmin edilməsi.

5.3 Ətraf Mühit

Norm ASC-nin rəhbərliyi ətraf mühitin mühafizəsinin bütün şirkət heyətinin davranış və işə münasibətinə möhkəm yeridilməsini təmin etməyə, həmçinin tədarükçülər və müştəriləri də oxşar strateji tərzdə davranmağa sövq edir.

Fəaliyyətimiz, məhsullarımız və xidmətlərimizin ətraf mühitə təsirlərini minimuma endirmək üçün:

-Biz fəaliyyətimizin ətraf mühitin mühafizəsi ilə bağlı müvafiq qanunvericiliyə uyğun həyata keçirilməsini və bu sahədə davamlı inkişafı təmin edirik.

-Biz tullantıların həcmi mümkün qədər azaldacaq və təkrar emal edəcək, təbii ehtiyatlardan səmərəli istifadə edəcək, enerjiyə qənaət edəcək, atmosfərə atılan zərərli maddələrin miqdarını minimuma endirəcək və ətraf mühitin mühafizəsinə ciddi yanaşan qurumlarla iş birliyi qurmağa çalışırıq.

-Biz ətraf mühitin mühafizəsilə bağlı mütəmadi sürətdə qarşımıza yeni məqsəd və hədəflər qoyaraq, onların müntəzəm monitorinqini həyata keçirəcək, mütərəqqi prosesləri tədqiq və tətbiq edəcəyik.

-İşçilərin icra etdikləri əməliyyatları ekoloji cəhətdən məsuliyyətli şəkildə yerinə yetirməsi

Baş İcraçı Direktor - Henning Sasse	İmza: 	Tarix: 03.02.2021 Təftiş № 01
-------------------------------------	---	----------------------------------

məqsədlə məlumatlandırmaq və həvəsləndirmək, iş məqsədlərimizdə ətraf mühit və davamlı inkişaf əlaqəli daimi peşəkar inkişaf strategiyasının əsas olmasını təmin edirik.


-Biz ictimaiyyətlə mütəmadi əlaqə saxlayaraq, zavodun ətraf mühitə təsiri barədə şəffaf hesabatlar verilməsini təmin edirik.

6. İstinad Olunan Sənədlər

- API Q1 API SPEC Q1
- ISO 9001:2015 Keyfiyyətin İdarəedilməsi Sistemi Standardı
- ISO 14001:2014 Ətraf Mühit İdarəetmə Sistemi Standardı
- ISO 45001:2018 Peşəkar Sağlamlıq Və Əməyin Təhlükəsizliyinin İdarəolunması Sistemi Standardı

Baş İcraçı Direktor - Henning Sasse

İmza:



Tarix: 03.02.2021

Təftiş № 01